

ILHAM
ƏLİYEV

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. 106 il önce vətənperver Azərbaycan ziyanları yoxdan bir dövlət qurublar. O dövrde sahisi 114 min kvadrat kilometr olan ərazidə müsəlman şərqində ilk demokratik dövlət elan edilib. Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır. Şərqdə ilk dəfə, hətta ABŞ və Avropanın dövlətlərinin bir çoxundan da əvvəl cümhuriyyət dönenində qadınlara seçmək və seçiləmək hüquq verilib. Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzminə nümayiş etdirib.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan ediləsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasına və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nasib bəy Yusifbeylinin, Səməd bəy Meh-

mandaroyun, Əliağa Şixlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmlə dövlət xadimlərinin, vətənperver ziyalılarının, peşəkar hərbçilərin adlan xalqımızın yaddaşına əbadi həkk olunub. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik deyərləri ilə Şərq medeniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və camiy-

Bu gün Müstəqillik Günüdür - 106 il önce qalxan bayraq...

İlk dəfədir bu günü ərazi bütövlüyüümüz və suverenliyimiz tam təmin edildiyi reallıqda qeyd edirik; dünya liderlərindən təbrik məktubu axını, bir tək Makron...

yət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və galacək inkişaf yolunun müəyyənəşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Azərbaycan Xalq Cümhuriyyəti xüsusiən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fealiyyəti ilə yadda qalıb. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris məssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili peşəkar hərbçilərin adlan xalqımızın qanun qəbul etdi və bununla milli təhsil ocağının asası qoyuldu.

Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdə özünü 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq

Cümhuriyyətinin hüquqi, siyasi, mənəvi varisi elan etdi. Bu gün bayrağımız, gerbimiz, himnimiz o dövrəkdir. Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-ış günü elan edilib.

28 May Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidentinin bir sıra ölkələrin rəhbərlərindən, o cümlədən ABŞ, Çin, Rusiya, Britaniya, Türkiye kimi böyük dövlətlərin liderlərindən təbrikler gelib. Makron Fransasi isə heba da susur.

Deputat Elman Nasirov "Yeni Müsavat" a bildirdi ki, ilk dəfədir müstəqillik günü ərazi bütövlüyüümüz və suverenliyimiz tam və qəti şəkildə təmin edildiyi reallıqda qeyd edirik. Bununla qürur duyuruq, faxaret hissi yaşayıq: "Təsadüfi deyil ki, demək olar bütün qitələrdən dövlət, hökumət başçıları Azərbay-

can Prezidenti cənab İlham Əliyevə təbrik məktubları gəndərilərlər. ABŞ prezidenti Co Bayden öz təbrik məktubunda Azərbaycanın enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorizmə verdiyi töhfəni yüksək qiymətləndirdiğini bildirib. Eyni zamanda Azərbaycanı iqlim dəyişiklikləri ilə yaşılmış enerjiye keçid sahəsində qazandığı uğurlara toxunur. Bu sahədə Azərbaycanı dəstəklədiyini yazar. Eyni mövqeni biz digər böyük dövlətlərin liderlərindən də eşidirik. Çin liderinin, Rusiya prezidentinin məktublarında da Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi uğurlardan bahs olunur və Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayırlar. Türkiye Prezidenti Ərdoğan Azərbaycan-Türkəyə qardaşlığının dünən nümunə olduğundan, qardaşlığımızın sarsılmazlığını dan bəhs edir. Amma bu reallıqlar fonunda Fransa prezidenti susur. O, Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etmək istəmədiyi ortaya qoyur. Bu, əslində ilk növbədə diplomatik etiket qaydalarının pozulmasıdır. Ancaq Makron o qədər beynəlxalq hüquq pozub ki, onun üçün diplomatik etiket qaydalarını pozmaq artıq adı bir davranışa çevrilib. Yeni müstəmələkəçilik siyaseti həyata keçirən bir siyasetçidən başqa yanaşma gözəlməyin də mənası yoxdur. Hətta o, Azərbaycan Prezidentini təbrik etsə de belə, onun səmimiyyətine inanmaq olmaz. Çünkü təpədən dırnağı erməni maraqlarına xidmət edən heç bir halda Azərbaycana səmimi ola bilməz. Biz əslində heç o təbrike lüzum görmürük".

□ Eltibar SEYİDAĞA,
"Yeni Müsavat"